

# “DOST mərkəzləri müasir Azərbaycanın siması kimi”

Və ya vətəndaş rahatlığı və nəzakətlilik prinsipinin əsas götürüldüyü mərkəzdən reportaj

**B**ir dövlət qurumu təsəvvür edin ki, orda xüsusi bir istiqamət üzrə səzə lazımlı olan bütün xidmətlər vahid mərkəzdən idarə olunur. Özü de xidmətin keyfiyyəti günü-gündən artırılan bir mərkəzdən. Ele bir qurum ki, burada şəffaflıq ən yüksək səviyyədə təmin olunur. Burada hər şey vətəndaşların rahatlığını təmin etmək məqsədi güdür. Bütün bunları Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqashınlı, 86 ünvanında yerləşən ilk DOST mərkəzinin inzibati binasında olduğumuz bir gün ərzində müşahidə etdik.

## VAHİD STANDARTLAR ƏSASINDA GÖSTƏRİLƏN XİDMƏT

Yüz günlük fəaliyyətini yenice tamamlayan DOST mərkəzinin qapısından içəri girdək bizi ulu öndər Heydər Əliyevin “Hayatımın məqsədi, Azərbaycan, Azərbaycan vətəndaşının rəfahıdır” kəlmələri salamlayırlar. Həqiqətən də burada vətəndaşlarımızın rəfahı üçün əmekdaşların və könüllülərin can-başla çalışdıqlarını müşahidə edirik. Mərkəzə daxil olan vətəndaşlar əvvəlcə qeydiyyat şöbəsinə müraciət edirlər. Qeydiyyat şöbəsində vətəndaşın hansı sahə üzrə müraciət etdiyi dəqiqləşdirilir və yönəldirilir aparılır.

Qeyd edək ki, ilk DOST mərkəzində “Pensiya və sosial siğorta”, “Sosial müaviniyyətlər və təqaüdlər”, “Əlillilik, tibbi ekspertiza və protex-ortopedik teminat”, “Sosial xidmətlər və övladlıq götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məsiət xidmətləri”, “Bank və notarius xidmətləri” və s. bölmələrdə uyğun müraciətlər qəbul olunur. Vətəndaşlara məlumat və məlumat xidmətləri de göstərilir, telefon və ya internet vasitəsilə müraciətlərlə əlaqədar da xidmətlər həyata keçirilir. Mərkəzdə elektron lövhələr və işsərlər, hərəkəti və məlumat əldə olunmasını asanlaşdırır. Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzde eləqəli şəkildə təmin edilir. Həmçinin əlilliyi olan şəxslərin hərəkət imkanları üçün uyğunlaşma təmin edilib. Xidmətlər və hərəkəti əsasında vətəndaşlarla məlumat xidmətləri əsasında və bir-birinə integrasiya olunmuş şəkildə, elektron məstəvədə təqdim olunur. Onu da qeyd edək ki, Mərkəzə “142 Çağrı Mərkəzi” de fəaliyyət göstərir.

## AZƏRBAYCANIN YENİ BRENDİ

Hazırda dünyada bir pəncəra prinsipi üzrə bir sıra sosial xidmət təcrübəleri olsa da, Azərbaycanın DOST layihəsi, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmət “bir pəncəre”dən təqdim edilmesine imkan verən kifayət qədər geniş xidmətlər arealını, innovativ yenilikləri özündə əhatə edən unikal bir layihə kimi diqqəti cəlb edir. Bu mənəda DOST layihəsi Azərbaycanın yeni brendi kimi özünü göstərməkdədir. Ölkədə aparılan sosial siyaset, əhalinin rəfah halının yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətindən kompleks tədbirlərin ilə ilə güclənməsinə imkan verdiyi kimi, DOST layihəsi də dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi üzərində, vahid platformdan, bir pəncərədən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sade prosedurlar əsasında təqdim olunması-na xidmət edir.

## HƏR ŞEY İDEAL OLA BİLMƏZ, AMMA...

Mərkəzdə olduğumuz müddətdə diqqətimizi çəkən məqamlardan biri de o oldu ki, burada könüllülər də cani-könüldən, dayanmadan vətəndaşlara xidmət edir. Ümumi-



işin təşkilində, vətəndaşların gülər üzle qarşılınamasında onların böyük əməyinin sahidi olduq. Bundan başqa, gənclər könüllülük fəaliyyəti ilə həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas tebəqəsi ilə işləmək bacarığı əldə edirlər. Bəziləri, onlarla səhbət edir, digərləri xidmətin keyfiyyətinə dair sorğular keçirir. Bir qisim könüllü isə dəyirmi masa ətrafında toplaşaraq həm nahar edir, həm də səhbətərlərlər. Könüllü olaraq fəaliyyət göstərənlərdən biri de **Səkinə Babayevadır**. Səkinə xanım vətəndaşlara göstərilən xidmətin keyfiyyəti ilə bağlı sorğu keçirir. Deyir ki, müraciət edən vətəndaşların böyük qismi sonda bu sorğuda iştirak edir: “Böyük ekseriyət, xidmətin keyfiyyətindən razılıq edir. Təbii ki, hər şey ideal ola bilməz. Nadir hallarda narazı vətəndaşlar da olur. Bu sorğu məhz həmin məqamları aradan qaldırmaq məqsədilə aparılır”.

Daha sonra işçilər üçün ayrılan şöbələrə üz tuturuq. **Cavid Cabbarlı sosial agent** vəzifəsində çalışır. Deyir ki, vətəndaşlar müavinen hüququnu gerçəkləşdirmək üçün ona müraciət etməlidir. Əlilliyə görə müavinət almaq istəyən şəxsləri könüllülər onun masasına ünvanlayır. Həmçinin pensiya və təqaüd, birdəfəlik müavinətlərin alınması üçün də siz Cavid bəyin masasına yaxınlaşmalısınız: “Ümumilikdə, müavinət sektoruna gün ərzində 200-ə yaxın vətəndaş müraciət edir. Hər gün xeyli sayıda vətəndaşın müraciətinə baxaraq, onlara köməklik etməyə çalışırıq. Bu mənada işimizin həm çətin, həm də asan tərəfləri

mizə görə, maksimum səbirli və təmkinli olmalıdır”.

**Ağayeva Aytac** əlillik sektorunun sosial agentidir. Gün ərzində 20-25-ə yaxın müraciət qəbul etdiyini deyir: “Müraciətlərin ən çoxu təkrar müayinələrlə bağlı olur. Bu barədə vətəndaşların suallarını cavablaşdırırıq. Prosedur izah edirik, həmcinin lazımlı olan sənədlər haqda məlumat veririk. Ən çox müraciətlərdən biri de əlil arabaları ilə bağlıdır. Çünkü əlillər tibbi göstəriş burada verilir. Burada əyani müayinə yoxdur. Belə demək olarsa, bütün sənədləri elektron qaydada



alır və cavablaşdırırıq. Bize müraciət edənlərin çoxuna poliklinika tərəfində ətraflı məlumat verildiyinə görə, çox da çətinliyimiz olmur. Amma ətraflı məlumat almaq üçün müraciət edən vətəndaşların da sayı az deyil”.

## “VƏTƏNDƏŞLARLA İŞLƏMƏYİ SEVİRƏM”

Təqdirəliyiq məqamlardan biri də o oldu ki, mərkəzdə fiziki məhdudiyyətli şəxslərin də işləməsinə şərait yaradılıb. Onlardan biri məlumat bölməsində çalışıyan **Nicat Balaxanlıdır**. Nicat deyir ki, insanlara kömək etmək onun ən böyük arzusu olub. Bu mənəda artıq öz arzusuna çatdığını söyləyir: “Çünki fəaliyyətim insanları lazımi şöbələrə yöneltmək və onlara dölgün məlumat verməkdir. Əlillilik, pensiya, sosial siğorta, sosial müaviniyyətlər üzrə vətəndaşlar mənə müraciət edir. Çalışıram ki, onlar çətinlik çəkmədən öz işini həll etsin. Əvvəlcə könüllü olaraq burada fəaliyyətə başladım. İki ay könüllü olduqdan sonra mərkəz məni işe götürdü. Vətəndaşlarla işləməyi sevirəm”.

Bəs görsən vətəndaşlar neçə, qurumun fəaliyyətindən razıdırı? Qeydiyyat şöbəsində **Gülnarə Ağayevadan** bu sualımıza cavab alıraq: “Prosedur və sənədlər haqqında



var. Çətin tərəfləri odur ki, vətəndaşların ek-səriyyəti elə bilir ki, kartları biz sıfırış edirik. Əslində bu məsələyə biz yox, rayon qeydiyyat şöbəsi baxır. Bəzən sənədlərində problem olan vətəndaşa nəyisə izah etmək mümkün olmur. Çalışıraq ki, səbirə hər şeyi onlara izah edek. Həssas qruplara işlədiyi-

tam məlumat verirlər. Men qeyyumluluğa görə müraciət etmişəm. Bir müddət idi ki, kartı min hazırlı olmasına gözleyirdim. Yəqin ki, mənim kimi xeyli sayda vətəndaş müraciət edib. Artıq kartı hazırlır, banka yaxınlaşdır onu eldə edə bilərəm”.

Əmekdaşlar və könüllülərlə səhbətimizi tamamlayıb ikinci mərtəbəyə qalxırıq. Yüz gün ərzində göstərilən xidmətin keyfiyyəti haqda **1 sayılı Bakı DOST mərkəzinin direktoru Seymur Aliyev** səhbət etdi. Seymour mülliim deyir ki, mərkezin açılışı bu ilin mayın 9-da baş tutub. O, mərkezin bu müddət ərzində göstərdiyi fəaliyyətdən 93 faiz tam, 97 faiz isə qismən razı qalıb: “Açılışın olduğunu gündən vətəndaşların qəbuluna başlamışıq. Bakının iki - Yasamal və Səbail rayonu üzrə qeydiyyatda olan vətəndaşlara xidmət göstəririk. Fəaliyyətim dövründə 33 min-dən çox vətəndaşa xidmət göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təbəlibindən olan orqanların göstərdiyi bütün xidmətlər burada vahid mərkəzdən vətəndaşların ixtiyarındadır”.

Müsahibim deyir ki, gün ərzində mərkəzə təqriben 400-500-dək vətəndaş müraciət edir və 50 könüllü bu işdə onlara kömək edir. DOST Agentliyində könüllülük fəaliyyəti 3 istiqamətdə təşkil edilib: “Gənclər, əlilliyi olanlar və pensiyaçılardır. “Gənc DOST” programında 15-29 yaşlı gənclər iştirak edə bilərlər. Könüllük fəaliyyətinin müddəti 2 aydır və iş prosesi gündəlik olaraq növbəli şəkildə təşkil olunur. “Gənc DOST” programı könüllülər üçün sosial əhəmiyyətli fəaliyyətdə rol amlıq olma, işgüzar vərdişlər eldə etme, fərdi inkişaf, asudə vaxtin səmərəli keçirilməsi, yeni dostlar və əlaqələr və karyera yolunda ilk uğurlu addımların teməli baxımdan faydalıdır. Bundan başqa, bu yaxınlarda Dayanıqli və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzində “Könüllü DOST” və “Üçüncü Bahar” programına start verilir. Program pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzi təmin olunması və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyır. Mərkezin stati 96 nəfərdir. Bunlardan 40 nəfəri birbaşa, vətəndaşla təmasda olan sosial agentlərdir. Digərləri isə inzibati məsələlər üzrə çalışır”.

S. Aliyevin sözlərinə görə, xidmətin keyfiyyəti yüksəltmək üçün sorğular təşkil edilir: “Vətəndaşın adı, soyadı, xidmət aldığı sahə və məmənunluğunu öyrənilir, bütün rəylər nəzərə alınır. Kağız üzərində olan məlumatlar elektron bazamızda da xil olur və neticə çıxarılır. Hazırda 60-70 faizə yaxın vətəndaşı sorğuya cəlb edə bilirik. Gözəlmə müddəti ilkin olaraq, bir ayda 10 dəqiqə idisə, artıq 1-2 dəqiqə təşkil edir. Xidmət süretimiz artırımağa çalışırıq. Çünkü həssas qruplarla işləyirik və onlar 1 dəqiqədən artıq gözledikdə, narahiq edirlər. Buna görə, nahar fasiləsində, şənbə-bazar günləri də işləyirik ki, istənilən vaxt bizi müraciət edən şəxslərə xidmət göstərə bilək”.

Mərkezin direktoru bildirdi ki, DOST Agentliyinin 2019-25-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzi istifadəyə veriləcək. Gələn ildən respublikamızın regionlarında da DOST mərkəzləri şəbəkəsinin qurulmasına başlanacaq: “Bu 31 mərkəz, ümumən, “bir pəncəre” prinsipi üzrə 2,8 milyon şəxşə əmək, məşğulluq, əlillik, sosial teminat sahələri üzrə 132 növdə xidmətlər göstərecək. İlk “DOST” mərkəzi isə gün ərzində 400-dən çox vətəndaşa xidmət göstərir. İlkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının əhalisi üçün nəzərdə tutulan mərkəz, ilde 100 mindən artıq vətəndaşın məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərle təminatına imkan verəcək. Bütün DOST mərkəzləri yaradıldıqdan sonra isə vətəndaşların qeydiyyat yerindən asılı olmayıraq, müraciət edən her kəsə xidmətlər göstəriləcək”.

Sağollaşırıq, Gördüklerimiz, şahid olduğularımız, mərkəzden müsbət təsəssüratlarla ayrılmışığımıza səbəb oldu. Ümid edirik ki, belə uğurlu layihələrin davamı çox olar.

**Şəbnəm Mehdiyadə**

*Yazı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütüvə İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduñun birgə keçirdiyi müsabiqəyə təqdim edilir*